



■ Məlahət Ağayeva

Böyük Azərbaycan şairi İmadeddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, "İrəvan Mədəni İrsinin Təbliği" İctimai Birliyinin təşkilatçılığı ilə 19 noyabr 2019-cu ildə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı İftixarın "Haqq mənəm" pyesinin tamaşasını təqdim etdi. Premyerası R.Behbudov adına Mahnı Teatrının səhnəsində oynanılan "Haqq mənəm" pyesi ikihissəli tarixi elegiya janrında yazılıb. Şair-dramaturq, Əmekdar mədəniyyət işçisi İftixar Piriyevin "Dan yeri söküldən", "Körpü", "Qurtuluş dastanı", "Soyqırımı tarixinin dastanı" və s. əsərləri tamaşaçılaraya yaxşı tanışdır. "Haqq mənəm" pyesinin müəllifi olan İftixar Piriyev eyni zamanda tamaşanın quruluşçu rejissoru, quruluşçu rəssamı və xoreoqrafıdır.

Əsər XIV əsrin sonu, XV əsrin əvvəllərində (1369-1417) yaşamış Azərbaycan mütefəkkiri Nəsiminin dövründən, hürufilikdən bəhs edir. Müəllif "Haqq mənəm" əsərində Nəsimi dühasını, Nəsimi fəlsəfəsini daha dərindən açmağa çalışır. Nəsimi poeziyası əsasında yazılın bu əsərdə Nəsimi haqqı hər yerde Allahda, onun yaratdıqlarında, hər əməldə, hər qəlbde axtarır. Nəsimi dühası cahana siğmayan ulu haqqın özüdür. İmadəddin Nəsimi dünyası bəlli obraz olaraq teatr səhnəsində ilk defə B.Vahabzadənin "Feryad" pyesində, Nəsimi obrazı isə kino təriximizde "Nəsimi" filminde görkəmlı aktyor Rasim Balayevin ifasında yaddaşlara yazılmışdır.

Təsadüfi deyil ki, dramaturq, Nəsiminin 650 illiyinə həsr etdiyi "Haqq mənəm" tarixi pyesinin epiqrafinə əsəri "Nəsimi" kinosenariisinin müəllifi, Azərbaycanın nəhəng sənətkarı, Xalq yazıçısı İsa Muğannanın, görkəmli kinorejissor, "Nəsimi" filminin quruluşçu rejissoru, Xalq artisti Həsən Seyidbəylinin ruhlarına ehtiram və "Nəsimi" filmində Nəsiminin obrazını ustalıqla əbədiləşdirən Azərbaycanın görkəmlı aktyoru, Xalq artisti Rasim Balayevə hörmətlə qələmə aldığını qeyd edir.

Şehnə əsəri Nəsiminin "Haqq mənəm" qəzəli ilə başlayır. Qəzelin sədaları altında Nəsimi və onu getiren cellad, Şeyx Zahid və din xadimləri sehnəyə gəlirlər. Şehnədə metin dayanan Nəsimi-aktyor Natiq Həziyev qəlbinin üşyanını qəzəlləri ilə bəyan edir. Dərviş və onun müridləri də onun səsinə səs verirlər. Bundan qəzəblənən Şeyx Zahid - aktyor Bəhruz Hikmətoğlu onun səsinin kəsilməsini əmr edir. Cəllad əmr edir ki, "...kəsin bu kafirin səsini!.. Söyüdərisini!... Bu kafiri elə soyun ki, bir damla qanı belə, heç bir yere düşməsin. Yoxsa gərək onun qanı düşən yeri kəsib ataq ki, həmin yerdə yenidən min belə kafir cürcəməsin. Cəllad Nəsimini soyarken onun qanının bir damcısı Şeyx Zahidin barmağına düşür, bunu görən xalq onun barmağının kəsilməsini istəyir. Ancaq, Zahid deyir ki, bir kafirin bir damla qanından ötrü, mənim kimi mötəber bir Allah mömininin, Şeyxüislamın barmağını necə güdəza vermək olar?.

Bu zaman Nəsiminin qeybdən səsi eşidilir. Zahidin bir barmağın kəssən, döner hədən qəçər, Gör bu gerçək aşığı sərpə soyarlar ağrımız.

Nəsimi özünün qeybdən gələn səsinə yuxudan hövnlək ayılır və ətrafında müridlərini görür.

Tamaşanın müəllifi hadisələrin necə və harada baş verməsini çox ustalıqla yozub. Belə ki, hadisələr əvvəlcə dərə-təpə olan bir yerdə, tamaşanın müəllifi hadisələrin necə və harada baş verməsini çox ustalıqla yozub. Belə ki, hadisələr əvvəlcə dərə-təpə olan bir yerdə,

İrəvan Teatrı "Haqq mənəm" dedi

sonra isə Əmir Teymurun çadırının qarşısında baş verir. Səhnədə yuxarıdan asılmış qavallar, nizələrin qoyulması da rejissor işinin yaxşı cəhətlərindəndir. Bəzi xırda nöqsanlarına baxmayaraq, tamaşa cox gözəl alınıb. Aktyor ifasını xüsusi ilə qeyd etmək lazımdır.

Baş rolun-Nəsimi obrazının ifaçısı Natiq Həziyev azərbaycan dilini ərəb və fars dili səviyəsinə yüksəldən döhanın daxili ələmini ustalıqla açır. Hərdən qəzəlləri xoş avazla oxuması, aktyorun yüksək istedadından xəbər verir. Onun metin, məğrur duruşu, qürurlu xarakteri tamaşaçıları heyretdə getirir. Əmir Teymurun onu tələb etdiyi anda Nəsiminin - Natiq Həziyevin Dərvişə və müridlərinə söylədiyi sözlərdə bu özünü daha aydın bürüze verir: "Teymurləng günəş deyil, mən də yarasa... Biz kamil insan yetişdiririk. Bunun üçün açıq mübarizə aparırıq. Bizim qüdrətimiz də mehz bundadır. Biz heç kəsdən qorxmuruq. Çünkü, biz haqqın elçiləriyik. Günəş bəzik, kölgə onlar!.. Haqq bəzik, nahaq onlar!.. Cahan bəzik, ünsür onlar!.. Kamil bəzik, cahil onlar!...". Eyni zamanda, Nəsiminin Əmir Teymurun qarşısında söylədiyi sözləri onun cəsarətindən xəbər verir. Teymurun "Bizim aramızda kamil kimdir, cahil kim?" sualına, onun cavabı "Cahil sizsiz" deməsi ətrafdakıları heyretdə getirir.

Tamaşanın əsas uğurlarından biri də əsərin sonunda Teymurun Nəsimini bağışlaşması səhnəsidir. Əslində, Nəsiminin dərisinin soyulması fikri xalq tərəfindən uydurulmuş bir rəvayətdir. Bunu akademik Ziya Bünyadov 2009-cu ildə "Azərbaycan şərqşünaslığı" jurnalının 1-ci nömrəsində "Nəsimini diri-dirə soyularaq öldürülməyib" adlı məqaləsində bir daha təsdiq edib.

İftixar quruluşçu rejissor kimi Nəsiminin Afətələ görüş səhnəsinin xəyalını da uğurla həll edib. Afət rolu aktrisa Müdvər Nemətova öz məlahətli ifası ilə tamaşaçılara çatdırır, Nəsiminin qəzəllərinə şairin öz qəzəlləri ilə cavab verir.

Əsərin əsas personajlarından biri də Əmir Teymurdur. Əmir Teymur obrazını sehnədə Əmekdar artist Rəşid Rzayev canlandırır. Biz onun peşəkar aktyor potensialına malik olduğunu biliyrik. Ancaq bu tamaşada onun sehnədə asta səsle danışması, yeriyəndə ayağını azca çekməsi və Əmir Teymurun sehnədə papaqsız görünməsi həm aktyorun, həm də rejissorun rola düzgün yanaşmamasının nəticəsidir. Tarixdə hamiya yaxşı məlumdur ki, Türk döyüsinin böyük fatehi Əmir Teymur hər zaman baş örtüyündən istifadə edib, papaqsız heç vaxt heç bir yerde görünmeyib. Aktyorun obrazı belə yanaşması tamaşaçıların da narazılığına səbəb oldu.

Tamaşada şər qüvvələri təmsil edən obrazların ən güclüsü din xadimi Zahiddir. Əgər Nəsiminin fəryadı onun əqidəsinin, inamının səsidi olasse, Zahidin fəryadı onun faciəsidir. Bəhruz Hikmətoğlu Şeyx Zahid obrazını yaltaqlığın, paxıllığın, xudbinliyin, satqınlığın müxtəlif çalarları ilə açıb göstərir. Tamaşanın sonuna yaxın Teymurləng hiddətlə ayağa qalxır və Şeyxə tərəf gedir. Şeyxin huşunu itirərək yerə serilmə sehnəsi daha təbii və inandırıcıdır.



Tamaşada bu günümüzlə səsleşən məqamlar da öz yerini tapıb. Belə ki, Teymurləngin "Nəsiminin getirilməsini size kim deyib", sualına Şeyx Zahid - Bəhruz Hikmətoğlu: "Azərbaycan bir neçə ildən sonra üsyana qalxacaq... Azərbaycanda qiyam baş verəcək. Ey böyük hökmədar, Azərbaycan türkləri həmrəy milətdir. Ağsaqqal sözü, əsteğfürullah, Allah sözü kimi tutulur. Bir kərə qərar veriləndə, yeri yerində oynadırlar. Hami verilən qərarın yerine yetirilmesi üçün canından keçər". Zahidin bu sözləri torpaqlarımızın işgal altında inlədiyi zamanda deməsi bu günümüzlə səsləşir.

Tamaşaçılar arasında oturub, xalq kütləsini temsil edən Əmekdar artistlər Tünzalə Əliyeva, Xatirə Süleymanova, aktyorlar Səməye İslamiyəlova, Sevinc Hüseynova, Səbinə İmamverdiyeva, Pərvin Dadaşova, Xədicə Memmədova və Sevinc Bəxtiyar öz səsleri ilə tamaşaçıların mərədlik və mübarizlik hissini artırırlar. Tamaşanın digər aktyorları: Miranşah - Rövşən Cəfərov, Dərviş - Niyaməddin Səfərəliyev, Dərviş İlbaslı mürid və Cəllad - Əmrulla Nurlullayev, I mürid - Anar Buludov, II

mürid - Zəki Fətəliyev, III mürid - Arzuman Tanrıverdi, IV mürid - Samir Əliyev, Carçi - Fərid Vəliyev, Rəq-qasə - Güney Əliyeva öz rollarını peşəkarlıqla ifa edirlər.

Bəstəkar Çingiz Xəlilovun müsiki tərtibatı ilk dəqiqədən son ana qədər sehnədə cərəyan edən hadisələrlə də vəhdət təşkil edir. İstər Nəsiminin edam sehnəsindəki, Nəsiminin xəyalında Afətələ danışlığı sehnəsində, Dərviş, müridləri və Nəsiminin Teymurləngin hüzuruna gətirilən sehnələr də öz ecəzkarlığı ilə diqqət çekir.

İftixarın "Haqq mənəm" tamaşası Əmir Teymurun Nəsimini bağışlaşması ilə bitir. Teymurləngin onun bağışlanmamasını istəyən əyanları cavab verir: "Tarixdə mənin fatehliyimdə yazılsa da, ancaq Nəsiminin adı daim yaşayacaq və tarixdə qala-caq. Beləliklə, "Haqq mənəm" tamaşası nəsimiçiliyin qəlebəsi ilə bitir.

Bu tamaşa Azərbaycan teatrının tarixində müvəffəqiyyətli bir əsər kimi yadda qaldı. Arzu edərdik ki, sərəklə tamaşaçı alqışı ilə karşılaşan bu əsəri yaxın gələcəkdə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının təmir olunmuş sehnəsində bir daha seyir edə bilək.